



“AZƏRLOTEREYA” ASC

**Azərbaycan Respublikası İqtisadiyyat nazirinin
30 iyun 2021-ci il tarixli F-84 nömrəli
əmri ilə təsdiq edilmişdir**

**“AZƏRLOTEREYA” AÇIQ SƏHMDAR CƏMIYYƏTİNİN
2020-ci il üzrə
İLLİK HESABATI**

“Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti Haqqında

"Azərlotereya" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidenti 23 noyabr 2001-ci il tarixli, 599 sayılı fərmanına əsasən, Azərbaycan Respublikasında lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxilolmaların artırılmasına və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndirmək məqsədi ilə yaradılmışdır.

Həmin fərmana əsasən "Azərlotereya" ASC-nin təsisçisi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyidir. Fərmana əsasən Azərbaycan Respublikasının ərazisində bütün növ lotereyaların (malların satışı və xidmətlərin göstərilməsi ilə müşayiət olunan lotereyalar istisna olmaqla) buraxılması, təşkili və keçirilməsi fəaliyyətini "Azərlotereya" ASC həyata keçirir. Lotereyanın buraxılmasına, təşkilinə və keçirilməsinə dövlət nəzarətini isə Azərbaycan Respublikasının Mərkəzi Bankı həyata keçirir.

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin 29 yanvar 2002-ci il tarixli, 09 sayılı əmri ilə cəmiyyətin strukturu təsdiq edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri 23 fevral 2003-cü il tarixli, 50 sayılı əmrə "Azərlotereya" ASC tərəfindən Azərbaycan Respublikasında bütün növ lotereyaların buraxılması, təşkili və keçirilməsini tənzimləyən qaydaları təsdiq etmişdir.

8 iyun 2003-cü il tarixindən 12 iyun 2003-cü tarixinədək Çex Respublikasının Praqa şəhərində keçirilən Avropa Dövlət Lotereyalar və Toto Assosiasiyasının növbəti konqresində "Azərlotereya" ASC həmin Assosiasiyaya üzv olaraq qəbul edilmişdir. Qəbul edilmə mərasimi 11 iyun 2003-cü il tarixində Assosiasiyanın Baş Assambleyasında keçirilmişdir. Həmin konqresdə Avropanın müxtəlif Ölkələrindən 88 dövlət lotereya şirkəti daimi üzv şəkilində iştirak etmişdir.

MÜSTƏQİL AUDİTORUN RƏYİ

"AZƏRLOTEREYA" ASC-nin İdarə Heyətinin Sədri, Tağıyev Məqsud Nəğri oğlu

Ray

Biz "AZƏRLOTEREYA" ASC 31 dekabr 2020-ci il tarixinə əhəmiyyətli uçot siyasətinin və digər izahedici qeydlərin qısa xülasəsindən ibarət olan əlavə edilmiş maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, Cəmiyyətin qoşma maliyyə hesabatları bütün əhəmiyyətli aspektlərdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hazırlanmışdır.

Ray üçün əsaslar

Biz audit Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz əlavə olaraq hesabatımızın "Maliyyə hesabatlarının auditini üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar üzrə Mühəsiblərin Beynəlxalq Etik Standartları Şurasının "Etika Məcəlləsinin" (IESBA Məcəlləsi) tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə, eləcə də IESBA məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərlidir və münasibdir.

Əsas audit məsələləri

Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditini baxımından və maliyyə hesabatlarına dair rəyimizin formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrı-ayrılıqda rəy vermişik.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının MİBS-ə uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etmək üçün münasib alternativin olmadığı halda, rəhbərlik Cəmiyyətin fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzərə görə məsuliyyət daşıyır.

Auditor hesabatının davamı

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz tərtib edilmiş maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyinin yüksək səviyyəsində, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yaranı bilər və ayrı-ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.


BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndirik, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçiririk və rəyimizi əsaslandırmaq üçün yetərlidir və münasib audit sübutlarını əldə edirik. Dələduzluq nəticəsində əhəmiyyətli təhrif aşkarlamama riski səhvlər nəticəsindəkindən daha yüksəkdir, çünki dələduzluq sətəkarlik, qarazlı hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.
- Cəmiyyətin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtində, bu şərtlər çərçivəsində uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarətə bəyə düşürük.
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqiliyi qiymətləndirik.
- Mühəsibat uçotunun fəaliyyətsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğunu və əldə edilən audit sübutlarının əsasında Cəmiyyətin fəaliyyətini fəaliyyət davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şərtlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənləyin mövcud olub-olmadığında dair nəticə çıxarırdıq. Əhəmiyyətli qeyri-müəyyənləyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyik və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixindəki əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şərtlər Cəmiyyətin fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.

Biz iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərə yanaşı auditin planlaşdırılmış həcmi və müddələri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit aparıldığı zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.


"Caspian Consulting and Partners" MMC

Direktor/Auditor: Elmürə Abdinova



Tarix: 03.03.2021

**«AZƏRLOTEREYA» ASC-nin
31.12.2020-Cİ İL TARİXƏ
MALİYYƏ HESABATLARI VƏ MÜSTƏQİL
AUDİTORUN HESABATI**

A decorative graphic consisting of several parallel blue lines of varying thicknesses, slanted diagonally from the bottom-left towards the top-right, crossing the text area.

**31 DEKABR 2020-Cİ İL TARİXİNƏ BAŞA ÇATAN İL ÜZRƏ MALİYYƏ
HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQLƏNMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN
MƏSULİYYƏTİNƏ DAİR HESABAT**

Rəhbərlik «AzərLotereya» ASC-nin 31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyətini, eləcə də həmin tarixə başa çatan il üzrə maliyyə nəticələri, pul vəsaitlərinin hərəkəti və kapitalda dəyişiklikləri düzgün əks etdirən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (“MHBS”) müvafiq olaraq hazırlanmasına görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanmasında rəhbərlik aşağıdakılara cavabdehdir:

Mühasibat uçotu qaydalarının müvafiq şəkildə seçilməsi və tətbiqinə;
Məlumatların, o cümlədən mühasibat uçotu qaydalarının müvafiq, mötəbər, müqayisəli və anlaşıla bilən tərzdə təqdimatına;
İstifadəçilərə xüsusi əməliyyatların, digər hadisə və şəraitlərin Cəmiyyətin maliyyə vəziyyəti və maliyyə nəticələrinə təsirini anlamaqda yardım göstərilməsi üçün MHBS-nin xüsusi tələblərinin yerinə yetirilməsi kifayət etmədikdə əlavə açıqlamalar verilməsinə;
Cəmiyyətin fasiləsizlik prinsipinə əsasən fəaliyyətini davam etdirə bilməsi imkanlarının qiymətləndirilməsinə;

Həmçinin rəhbərlik aşağıdakılara görə məsuldur:

Cəmiyyətin daxilində sağlam və effektiv daxili nəzarət sisteminin yaradılması, tətbiqi və saxlanılmasına;
Cəmiyyətin əməliyyatlarının açıqlanması və izah edilməsi, habelə, onun maliyyə hesabatlarının istənilən vaxt dəqiqliklə açıqlanması üçün yetərli olan və Cəmiyyətin maliyyə hesabatlarının MHBS-na uyğun gəldiyini təmin edə biləcək müvafiq mühasibat uçotu qeydlərini aparılması;
Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat uçotu qaydalarına müvafiq olaraq məcburi mühasibat uçotu qeydlərinin aparılmasına;
Cəmiyyətin aktivlərinin mühafizə olunması üçün mümkün tədbirlər görülməsinə;
Saxtakarlıq və digər pozuntuların müəyyən edilməsi və qarşısının alınmasına.
Cəmiyyətin 31 dekabr 2020-ci il tarixinə başa çatan il üzrə maliyyə hesabatları 31.12.2020-ci il tarixində rəhbərlik tərəfindən təsdiq olunmuşdur.

Cəmiyyət tərəfindən:

İdarə Heyətinin Sədri
Tağıyev Magsud Nağı oğlu

Maliyyə şöbəsinin rəisi
Yariyev Hidayət Nuru oğlu

“01 mart” 2021-ci il _____

MÜSTƏQİL AUDİTORUN RƏYİ

"AZƏRLOTEREYA" ASC-nin
İdarə Heyətinin Sədri, Tağıyev Maqşud Nağı oğlu

Ray

Biz **"AZƏRLOTEREYA" ASC** 31 dekabr 2020-ci il tarixinə əhəmiyyətli uçot siyasətinin və digər izahedici qeydlərin qısa xülasəsindən ibarət olan əlavə edilmiş maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, Cəmiyyətin qoşma maliyyə hesabatları bütün əhəmiyyətli aspektlərdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hazırlanmışdır.

Ray üçün əsaslar

Biz auditini Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın "Maliyyə hesabatlarının auditini üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühəsiblərin Beynəlxalq Etika Standartları Şurasının "Etika Məcəlləsinin" (IESBA Məcəlləsi) tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə, eləcə də IESBA məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Əsas audit məsələləri

Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditini baxımından və maliyyə hesabatlarına dair rəyimizin formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrılıqda rəy vermirik.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının MHBS-ə uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrinə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti leğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativin olmadığı halda, rəhbərlik Cəmiyyətin fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühəsibat uçotunun fəaliyyət prinsipi istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzərə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz tərtib edilmiş maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrı-ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar müəhəkimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçiririk və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Dələduzluq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamama riski səhvlər nəticəsindəkindən daha yüksəkdir, çünki dələduzluq sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.
- Cəmiyyətin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtlə, bu şərtlər çərçivəsində uyğun olan audit prosedurlarını layihələndirmək üçün audita aid daxili nəzarəti başa düşürük.
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqliliyini qiymətləndiririk.
- Mühasibat uçotunun fəsiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında Cəmiyyətin fəaliyyətini fəsiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliliyin mövcud olub-olmadığına dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənliliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyik və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixində əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Cəmiyyətin fəsiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.

Biz iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddələri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

"Caspian Consulting and Partners" MMC

Direktor/Auditor: Elnure Abdinova



Tarix: 03.03.2021

MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

31 Dekabr 2020-ci il tarixinə

	Qeyd	Azərbaycan manatı ilə	
		31 dekabr 2020-ci il	31 dekabr 2019-ci il
AKTİVLƏR			
Uzunmüddətli aktivlər			
Əmlak və avadanlıqlar (Əsas vəsaitlər)	5	284 548,94	259 626,57
Qeyri-maddi aktivlər	6	30 740,34	34 155,95
Sair uzunmüddətli maliyyə aktivləri	7	1 063 000,00	
CƏMI UZUNMÜDDƏTLI AKTİVLƏR		<u>1 378 289,28</u>	<u>293 782,53</u>
Qısamüddətli aktivlər			
Ehtiyatlar (mal material)	8	129 954,59	18 858,13
Qısamüddətli debitor borcları	7	2 561 168,73	5 454 923,62
Pul vəsaitləri və onların ekvivalentləri	9	8 458 274,96	10 592 412,41
Sair qısamüddətli aktivlər	7	131 016,96	253 114,03
CƏMI QISAMÜDDƏTLI AKTİVLƏR		<u>11 280 415,24</u>	<u>16 319 308,19</u>
CƏMI AKTİVLƏR		<u>12 658 704,52</u>	<u>16 613 090,71</u>
KAPİTAL VƏ ÖHDƏLİKLƏR			
KAPİTAL			
Nizamnamə kapitalı		200 000,00	200 000,00
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	13	8 643 252,74	7 868 290,99
CƏMI KAPİTAL		<u>8 843 252,74</u>	<u>8 068 290,99</u>
ÖHDƏLİKLƏR			
Uzunmüddətli öhdəliklər			
Cəmi uzunmüddətli öhdəliklər			
Qısamüddətli qiymətləndirilmiş öhdəliklər	10	2 017 486,14	2 354 691,12
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər	10	391 041,47	725 040,87
Qısamüddətli kreditör öhdəliklər	10	1 280 346,91	5 465 067,73
Sair qısamüddətli öhdəliklər	10	126 577,26	
Cəmi qısamüddətli öhdəliklər		<u>3 815 451,78</u>	<u>8 544 799,72</u>
CƏMI ÖHDƏLİKLƏR		<u>3 815 451,78</u>	<u>8 544 799,72</u>
CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR		<u>12 658 704,52</u>	<u>16 613 090,71</u>

İdarə Heyətinin Sədri
Tağıyev Magsud Nağı oğlu

Maliyyə şöbəsinin rəisi
Yariyev Hidayət Nuru oğlu

“01 mart” 2021-ci il _____

“AzərLotereya” ASC-nin

MƏNFƏƏT VƏ ZƏRƏRLƏR HAQQINDA HESABAT 31 Dekabr 2020-ci il tarixinə

Azərbaycan manatı ilə

	Qeyd	31 dekabr 2020-ci il	31 dekabr 2019-ci il
Gəlirlər			
Əsas əməliyyat gəliri	11	18 390 458,80	20 788 701,44
Satışın maya dəyəri	12	(11 817 953,64)	(14 332 280,17)
Ümumi mənfəət (zərəri)		6 572 505,16	6 456 421,27
Sair əməliyyat gəlirləri	11	1 500,00	900,00
Kommersiya xərcləri			
İnzibati xərclər			
Sair əməliyyat xərcləri			
Əməliyyat mənfəəti (zərəri)		6 574 005,16	6 457 321,27
Maliyyə mənfəəti (zərəri)	11	578 749,00	553 160,39
Məzənnə fərqi	11	(808,36)	(1 318,72)
Vergiqoymadan əvvəl mənfəət (zərər)	13	7 151 945,80	7 010 481,66
Mənfəət vergisi	13	(1 430 389,16)	(1 402 096,33)
Hesabat dövründə xalis mənfəət (zərər)	13	5 721 556,64	5 608 385,33

İdarə Heyətinin Sədri
Tağıyev Məqsud Nəği oğlu

Maliyyə şöbəsinin rəisi
Yariyev Hidayət Nuru oğlu

“01 mart” 2021-ci il _____

«AzərLotereya» ASC-nin

KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT

31 Dekabr 2019-ci il tarixinə

	Qeyd	Nizamnamə Kapitalı	Kapital ehtiyatları	Bölüşdürülmə miş mənfəət	Cəmi Kapital
1 yanvar 2019-cu il tarixə qalıq		20 000,00		6 878 402,80	6 898 402,80
2019-ci il üzrə xalis mənfəət	13			5 608 385,33	5 608 385,33
Nizamnamə kapitalın artırılmasına		180 000,00			180 000,00
Mənfəətdən istifadə dövr ərzində	13			(822 734,74)	(822 734,74)
Ödənilmiş dividendlər				(3 795 762,40)	(3 795 762,40)
31 dekabr 2019-cu il tarixə qalıq		200 000,00		7 868 290,99	8 068 290,99
2020-ci il üzrə xalis mənfəət	13			5 721 556,64	5 721 556,64
Nizamnamə kapitalın artırılmasına					
Mənfəətdən istifadə dövr ərzində	13			(842 402,22)	(842 402,22)
Ödənilmiş dividendlər				(1 000 000,00)	(1 000 000,00)
Koronavirus mübarizəsi fonduna ayırmalar				(300 000,00)	(300 000,00)
Sərəncamda qalan mənfəətin bölüşdürülməməsi				(2 804 192,67)	(2 804 192,67)
31 dekabr 2020-ci il tarixə qalıq		200 000,00		8 643 252,74	8 843 252,74

İdarə Heyətinin Sədri
Tağıyev Magsud Nağı oğlu

Maliyyə şöbəsinin rəisi
Yariyev Hidayət Nuru oğlu

“01 mart” 2021-ci il _____

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
31 Dekabr 2020-ci il tarixinə

Azərbaycan manatı ilə

	Qeyd	31 dekabr 2020-ci il	31 dekabr 2019-cu il
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti			
Əsas fəaliyyət üzrə daxilolmalar		53 138 206,98	60 623 207,69
Tender iştirak payından sair gəlir		1 500,00	
Həmkarlar ittifaqı maddi yardım		620,00	
Üzvlük haggın geri qaytarılması		3 703,80	
Cəmi daxilolmalar ƏDV depozit hesabı		181 823,28	10 088,79
Cəmi Daxilolmalar:		53 325 854,06	60 633 296,48
Muzdlar işləyənlərə və onların adından hesablaşmalar		(1 221 045,75)	(1 106 642,45)
ƏDV Depozit hesabından		(2 000 000,00)	(2 150 000,00)
Agentlərə ödənilən uduş		(26 933 795,77)	(27 221 056,81)
Agentlərə ödənilən xidmət haqqı		(8 367 214,87)	(8 442 322,10)
Fiziki şəxslərə ödənilən uduş		(3 224 373,00)	(4 595 421,66)
Mal, iş və xidmətlərə görə		(3 379 255,36)	(7 380 292,96)
Bank xərcləri		(21 596,48)	(23 699,20)
YXO Vergilər		(4 384 542,81)	(4 465 829,40)
ÖMV Depozit		(23 250,00)	
Maddi Yardım		(79 211,00)	
Məhkəmə qərarların icrası		(3 429,00)	
Sığorta ayırmaları		(2 748,50)	
Həmkarlar İttifaqı		(31 862,64)	
Üzvlük haggi iştirak payları		(31 849,90)	
Hesabdan silinir Texnika bankın gəligi		(1 063 000,00)	
Kurs Fərqi		(808,36)	
Cəmi məxariclər:		(50 767 983,44)	(55 385 264,58)
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		2 557 870,62	5 248 031,90
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkətləri			
Depozitdən faizlər		282 000,00	
Banklarda depozit			5 000 000,00
Əmlakın, sahənin (bina və tikililər) və avadanlığın əldə edilməsinə görə ödəniş		(98 919,00)	(12 373,97)
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		183 081,00	4 987 626,03
Maliyyə tədarükü üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəkəti			
Sərəncamda galan mənfəətin təsisçiyə ödənişi -2019 cu il üzrə		(2 804 192,67)	
Sərəncamda galan mənfəətin təsisçiyə ödənişi -2018 cu il üzrə		(1 070 896,4)	
Təsisçilərlə hesablaşma- Dividentlər		(1 000 000,00)	(2 544 866,00)
Maliyyə tədarükü üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin xalis hərəkəti		(4 875 089,07)	(2 544 866,00)
Pul vəsaitlərinin həcmnin xalis artımı/azalması		(2 134 137,45)	7 690 791,93
İlin əvvəlinə pul vəsaitləri və bank overdraftları		10 592 412,41	2 901 620,48
İlin sonuna pul vəsaitləri və bank overdraftları		8 458 274,96	10 592 412,41

İdarə Heyətinin Sədri
Tağıyev Magsud Nağı oğlu

Maliyyə şöbəsinin rəisi
Yariyev Hidayət Nuru oğlu

“01 mart” 2021-ci il _____